



Yaşıl dünya naminə həmrəy olaq!

COP29 ölkəmizə olan yüksək etimad və güvəndir

Prezident İlham Əliyevin yürütdüyü məqsədönlü siyaset nəticəsində Azərbaycan yüksək sosial-iqtisadi inkişaf və möhkəm ictimai-siyasi sabitliyi malik ölkə kimi daim nüfuz dairəsini genişləndirir. Ölkəmiz mötəbər tədbirlərə ev sahibliyi ilə xüsusi imic formalaşdırmağı bacarıb.



Beynəlxalq ictimaiyyətin nəzəri Azərbaycana baxış bucağı, bu çərçivədə ölkəmizin daim dəstəklənməsi güclənən mövqeyinin, artan nüfuzunun təzahüründür. Ölkə başçımızın Azərbaycana qazandırdığı dividendlər - yüksək etimad və etibarlı tərəfdəş statusu müstəqil dövlətimizə olan inamı daha da artırır. Vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin irəli sürdüyü qlobal təşəbbüsler beynəlxalq ictimaiyyət tərəfindən rəhbətlə qarşılanır. Aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forum bütün dünyanın diqqət mərkəzində oldu. Nəzəre almaq lazımdır ki, beynəlxalq münasibətlər sisteminde mövqeyini daha da gücləndirən Azərbaycan qlobal problemi həllinə inklüziv yanaşma ortaya qoyur. Bu da ölkələr arasında əlaqələrin inkişafında mühüm amil olan etimad mühitin qorunması və inkişaf etdirilməsinə təkar verir. Prezident İlham Əliyevin beynəlxalq forumda iştiraki və çıxışı zamanı ölkəmizin qazandığı uğurları diə gətirməsi parlaq nümunədir. Ölkə başçımızın da qeyd etdiyi kimi, biz heç vaxt Azərbaycan üçün potensial təhlükə yarada biləcək heç bir işə qoşulmamışq. İran, Rusiya, Gürcüstan və Avropa, həmçinin Türkiye ilə münasibətlərimizdə qarşılıqlı etimada əsaslanan əlaqələr qurmağı bacarmışq.

Xatırladaq ki, ölkəmiz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına 1995-ci ilde qoşulub. Azərbaycan BMT-

nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına əlavə olan Paris Sazişini 2016-ci il aprelin 22-də imzalayıb və həmin ilin oktyabr ayında sənəd Milli Məclisdə ratifikasiya olunub. Ümumiyyətlə, sözügedən konfrans çərçivəsində inkişaf etmiş ölkələrdə istixana qazlarının atmosferə tullantılarının məhdudlaşdırılması ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva edən Kioto Protokolu daim müzakirə olunur. Qeyd etdiyimiz kimi, COP tarixində əhəmiyyətli yer tutan, iqlim dəyişmələri ilə mübarizədə beynəlxalq sənəd hesab olunan Paris Sazişi 2015-ci ildə qəbul olunub və bu gündək Sazişə ümumilikdə Azərbaycan da daxil olmaqla 195 ölkə qoşulub. Xatırladaq ki, ötən il Birleşmiş Ərəb Əmirliliklərinin Dubay şəhərində keçirilən COP28-də Azərbaycan Prezidenti də iştirak edib. Sözügedən tədbirə 100-dən çox dövlət və hökumət başçısı, ümumilikdə 100 minə yaxın nümayəndə qatılıb. Bununla bir daha ölkəmizin qlobal problemlərin həlli istiqamətində aparıcı rolü öz təsdiqini tapır.

Son olaraq, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində iqlim dəyişmələri ilə bağlı bir siyaset görüş və müzakirələr keçirildi. Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Yoysqenin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı katiblik olaraq COP29 çərçivəsində əməkdaşlığı və həmin sessiya zamanı ölkəmizdə birgə tədbirin keçirilməsinə hazır olduğunu vurğulaması ölkə başçımız tərəfindən bu təklifin

COP - İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası insanın iqlim mühitinin təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun

ingiliscidən tərcüməsi Tərəflər Konfransı deməkdir. Tərəflərin Konfransı İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ali qərarverici orqanıdır. Bu Konvensiyaya üzv olan 190-dan çox ölkə var.

Ötən il dekabrın 11-də Dubayda COP28-in plenar iclasında COP29-un bu il Azərbaycanda keçirilməsi haqqında qərar qəbul olunub.

COP29
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası

məmənunluqla qəbul edilməsi dövlətimizin bəşəri təhlükələrin aradan qaldırılmasındaki səylərini bariz şəkildə göstərir.

Ölkəmiz neft və qaz ixracı ilə yanaşı, "yaşıl enerji"yə keçid məsələsinə xüsusi diqqət ayırrı. Qüdrətli dövlətimizin bərpəolunan enerjiyə olan maraqlı prioritet məsələ kimi gündəmdə saxlanılır. Məhz COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi bu sahədə inkişaf perspektivlərini daha da ön plana çıxarıcaq. COP29-a sədrliyimizə nəinki uğurlarımızı nümayiş etdirmek, həm də ölkəni təqdim etmek fürsəti kimi, ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi baxırıq. COP29 üç Cənubi Qafqaz ölkəsi arasında ən azı məsləhət-ləşmələri aparmaq üçün fürsət yaradacaq və gelecek əməkdaşlıq üçün yol açacaq. Hazırda unikal şans yaranıb. Biz bundan mehrum olmuşduk. SSRİ süqut etdiyi zaman sülh şəraitində öz müstəqil həyatına başlamış Baltık dövlətlərindən fərqli olaraq, bizim bölgədə

masiyaların baş verməsi gözlənilir. 2030-cu ilədək qlobal isti-ləşməni aradan qaldırmaq üçün illik 5,7 trilyon ABŞ dolları məbləğində sərmayə lazımdır. 1,5°C qlobal istiləşmə strategiyasına müvafiq olaraq 2030-cu ilədək xeyli sayıda əlavə iş yeri-nin yaradılması nəzərdə tutulub. Bu baxımdan, "yaşıl enerji"nin əhəmiyyəti bir daha öz təsdiqini tapır. Çünkü bərpəolunan enerjidən istifadə enerji qiymətləri, enerji təhlükəsizliyi və iqlim böhranı ilə bağlı məsələlərin həllinə öz müsbət təsiri-ni göstərəcək. Bərpa olunan Enerji Mənbələri üzrə Beynəlxalq Agentliyin enerji kecidinin rifah indeksinə görə 1,5°C strateyi-qasıda qlobal rifaha da mü-hüm töhfə olacaq.

Azərbaycanda bərpəolunan enerji istehsalı siyasetinin strateji təməli Prezident İlham Əliyevin 2021-ci ilin 2 fevral tarixli Sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri" esasında qoyulub. Həmin sə-nəddə öz əksini tapan 5 Milli Prioritetdən biri "təmiz ətraf



mühərribələr gedirdi. İndi həmin səhifəni əvvirmək şansı yara-nıb.

Dünya Enerji Şurası tərəfin-dən irəli sürürlən "Enerji trilem-ması" konsepsiyasında enerji təhlükəsizliyi, əlverişli enerji təchizatı və ekoloji sabitlik ara-sında tarazlığın yaradılması kimi mühüm məsələlər öz əksini tapıb. Planetdə iqlim dəyişmələrinin təsiri ilə yaranan dağıdı-cı risklərin və enerji təhlükəsizliyinə təhdidlərin qarşısının alınması məqsədilə önumüzdəki 30 il ərzində qlobal enerji sistemində dərin və ardıcıl transfor-

mühit" və "yaşıl artım"la bağlıdır. Bütün bunlar bir daha rəsmi Bakının yaşıl iqtisadiyyata ke-cidlə bağlı qarşıya yeni hədəf-lər qoymuşunu söyləməyə əsas verir. Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" və Birləşmiş Ərəb Əmirliliklərinin "Masdar" şirkətləri arasında bərpəolunan enerji üzrə pilot layihələrin hə-yata keçirilməsi ilə bağlı imza-lanmış müqavilələr də ölkəmizin "yaşıl enerji"yə verdiyi töh-felerin bariz nümunəsidir.

Nurlan ABDALOV,
"Respublika".